

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC

31 dekabr 2016-cı il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları və
Müstəqil Auditorun Rəyi**



Müstəqil Auditorun Rəyi

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Təsisçilərinə və Rəhbərliyinə:

Rəy

Bizim rəyimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin (“Cəmiyyət”) 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Cəmiyyətin maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasətlərinin qısa xülasəsi və digər izahedici məlumatlar da daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fərqləndirilmə və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

5 may 2017-ci il

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Maliyyə Vəziyyəti haqqında Hesabat

	Qeyd	31 dekabr 2016	31 dekabr 2015 (audit olunmamış)
<i>Azərbaycan manatı ilə</i>			
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	8	7,043,154	7,741,807
Qeyri-maddi aktivlər		53,553	59,308
Cəmi uzunmüddətli aktivlər		7,096,707	7,801,115
Cari aktivlər			
Debitor borcları	9	-	553
Pul vəsaitləri və onların ekvivalentləri		45,859	8,987
Mal-material ehtiyatları		51,398	71,270
Cəmi cari aktivlər		97,257	80,810
Cəmi aktivlər		7,193,964	7,881,925
KAPİTAL			
Nizamnamə kapitalı	10	3,000,000	3,000,000
Yığılmış zərər		(3,106,371)	(1,415,897)
Kapital qoyuluşu	10	7,276,419	6,261,419
Cəmi kapital		7,170,048	7,845,522
Öhdəliklər			
Cari öhdəliklər			
Kreditor borcları		23,916	36,403
Cəmi cari öhdəliklər		23,916	36,403
Cəmi öhdəliklər		23,916	36,403
Cəmi öhdəliklər və kapital		7,193,964	7,881,925

5 may 2017-ci il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Mənfəət və ya Zərər və sair Məcmu Gəlir haqqında Hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	2016	2015 (audit olunmamış)
Gəlirlər	11	8,850	9,490
Xidmətlərin maya dəyəri	11	(103,539)	(94,354)
Ümumi mənfəət		(94,689)	(84,864)
Ümumi və inzibati xərclər	12	(1,595,785)	(1,294,683)
Əməliyyat zərəri		(1,690,474)	(1,379,547)
Mənfəət vergisindən əvvəlki zərər		(1,690,474)	(1,379,547)
Mənfəət vergisi xərci		-	-
İl üzrə zərər		(1,690,474)	(1,379,547)
İl üzrə cəmi məcmu zərər		(1,690,474)	(1,379,547)

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Kapitalda Dəyişikliklər haqqında Hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	Nizamnamə kapitalı	Kapital qoyuluşu	Yığılmış zərər	Cəmi
1 yanvar 2015-ci il tarixinə qalıq (audit olunmamış)		3,000,000	2,989,148	(36,350)	5,952,798
İl üzrə zərər(audit olunmamış)		-	-	(1,379,547)	(1,379,547)
2015-ci il üzrə cəmi məcmu zərər		-	-	(1,379,547)	(1,379,547)
Kapital qoyuluşları (audit olunmamış)	10	-	3,272,271	-	3,272,271
31 dekabr 2015-ci il tarixinə qalıq(audit olunmamış)		3,000,000	6,261,419	(1,415,897)	7,845,522
İl üzrə zərər		-	-	(1,690,474)	(1,690,474)
2016-cı il üzrə cəmi məcmu zərər		-	-	(1,690,474)	(1,690,474)
Kapital qoyuluşları	10	-	1,015,000	-	1,015,000
31 dekabr 2016-cı il tarixinə qalıq		3,000,000	7,276,419	(3,106,371)	7,170,048

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	2016	2015 (audit olunmamış)
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Mənfəət vergisindən əvvəlki zərər		(1,690,474)	(1,379,547)
Düzəlişlər:			
Əsas vəsaitlərin amortizasiyası	11, 12	556,213	241,218
Qeyri-maddi aktivlərin amortizasiyası	12	5,755	2,724
Əsas vəsaitlərin silinməsi üzrə zərər	12	90,502	-
Silinmiş mal-material ehtiyatları	12	113,378	-
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		(924,626)	(1,135,605)
Debitor borclarda azalma		553	102,674
Mal-material ehtiyatlarında artım		(9,808)	(43,366)
Kreditor borclarda (azalma)/artım		(12,485)	22,190
Dövriyyə kapitalında dəyişikliklər		(21,740)	81,498
Ödənilmiş mənfəət vergisi		-	-
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(946,366)	(1,054,107)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması üzrə ödənişlər	8	(31,762)	(2,253,319)
Proqram təminatı və lisenziyaların alınması üzrə ödənişlər		-	(57,094)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(31,762)	(2,310,413)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Təsisçilər tərəfindən kapital qoyuluşları		1,015,000	3,272,271
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		1,015,000	3,272,271
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		8,987	101,236
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)		36,872	(92,249)
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri		45,859	8,987